

# Yaradıcılığında milli dəyərlərə söykənən yazıçı

Uzun illərdir ki, bir oxucu, həm də ədəbiyyatşunas olaraq Nizami Mirzənin nəşr yaradıcılığını böyük maraqla izləyirəm. Onun özünəməxsus dil və üslubu ilə seçilən, bədii axtarışları ilə zəngin olan hekayələri, povestləri gerçek həyat hadisələrini eks etdirdiyindən həmişə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Bu əsərlərdə müəllif prototip seçdiyi müasirlərinin həyat tərzində, davranışındakı qüsurları yumorlu dillə tənqid edir. Təqdiredici bir məqam da odur ki, müəllifin dili rəvan və ləkonikdir. Eləcə də əsərlər öz mövzusunu gerçək həyatdan alındıqdan oxucuya inandırıcı təsir bağışlayır. Bu xüsusiyyətlər təbii ki, yazıçının ugurları sayılmalıdır.

Bütün sənətkarlar kimi Nizami Mirzəni da ilk növbədə hansı növdə və janrda əsər yazmaq yox, onu necə yazmaq düşündürmüdüdür. Məhz bu baxımdan da N.Mirzənin ümumən yaradıcılığından, hər zaman bədii axtarışlarda olan bir nasır kimi danışmayı vacib sanıram. Bu əsərləri oxuduqca gözümüzün qarşısında bir çox insani keyfiyyətlərə malik olan müəllifin özünü də obrazı canlanır. O, hansı mövzudan bəhs edir etsin, onu böyük ideallar uğrunda mübarizə aparan bir qəhrəman, nəcib, vətənpərvər, qeyrətli vətən övladlarının obrazını yaratmaq düşünür. Bütün bunları yaradıcılıqla yeni və fərqli prizmadan təsvirə gətirmək, işləye bilək də yazıçının yaradıcı potensialının imkanları daxilindərdir. Böyük inamlı və səmiyyətə qeyd edir ki, N.Mirzə ədəbiyyatın bu mü hüüm cəhətini özünün nəşr əsərlərində - hekayə və povestlərində böyük məsuliyyətə, bədii imkanları daxilində işləməyə, yazıl-yaratmağa çalışmışdır.

XX əsr Azərbaycan nəşrinin 70-ci illərindən üzü bəri keçdiyi inkişaf yolunu izləyərək heç şübhəsiz, yazıçı Nizami Mirzənin də əsərlərinin təsirini duymaq mümkündür. Bu illərdə o, bədii yaradıcılığı ilə ciddi və səmərəli şəkildə məşgül olmuş, həyat hadisələrinə fərqli bir prizmadan yanaşaraq dövrün ve insanların xarakterik səciyyəsini əsərlərində ustalıqla eks etdirə bilmişdir. Tanınmış yazıçı Əfqan Əsgərov yazı: "...o vaxt "Kommunist" qəzetində ədəbiyyat şöbəsinə mən başçılıq edirdim. Nizami Mirzəyevin qəzetə bükülü hekayəsini görəndə zarafatla dedim ki, həcmə düz gəlir, görək məzmunu nə buyurur. "Evinizə gəlin gəlir" hekayəsi oxundu və çap üçün bəyənildi. Çox da böyük olmayan məzəli hekayə idi. Toy vaxtı "el adəti" adı altında edilən bezi eybəcərlilikler hekayədə şirin və oynaq dillə tənqid edilirdi. Ancaq bu zərif tənqidin özü də "el adətlərinin" əsiri olanlara qəzəbdən çox müəllifin məhəbbətini göstərirdi". Əfqan müəllimin hekayəni belə yüksək qiymətləndirməsi, daha doğrusu, ona rəğbəti təsadüfi deyildi. Zənnimizcə, bunun əsas səbəbi əsərin ideya və məzmununda, onu səviyyəli, ədəbi dilə malik bir səriştə ilə işləmək bacarığında idi.

Müəllifin əsərlərində bəhs etdiyi mövzular müxtəlif və

rəngarəngdir. Hər biri ədəbi müstəviyə gətirildiyi ideyasına görə, ələlxus da Dağlıq Qarabağ mühəribəsində bəhs edən əsərlərdə hadisələri mükəmməl işləmək bacarığı ilə yaddaşalanlaşdır. Xüsusən də yeni nəslin vətənpərvər ruhda böyüməsində N.Mirzənin də əsərlərinin özünəməxsus yeri var. İrlili-xirdali bütün əsərlərində o, həm də bir yazıçı olaraq özünün vətəndaş mövqeyini bildirmişdir.

Elmi məqalələrimi nəzərdən keçirəndə bu yazıların pedagoji ictimaiyyətə, əsasən də tədrisle məşğul olanlara elmi-metodiki kömək edəcəyini düşündürübəndən bəzilərini "Təhsil" jurnalına təqdim edərkən redaktor Nizami Mirzənin nə qədər humanist, elmin, tədrisin təessübünü çəkən, təmənnasız bir insan olduğunu müşahidə etmişəm. Onun ünsiyyətdə olduğu bütün insanlarla mədəni rəftarı, qayğıkeşliyi ürəyinin genişliyi, yazıçı həssaslığı, ləyaqəti, tərbiyəsi və ziyalılığından irəli gəlir.

Nizami Əlipaşa oğlu Mirzəyev 1949-cu il martın 1-də İsmayılli rayonunun Xanagah kəndində anadan olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, orta təhsilini isə İsmayılli şəhər 1 sayılı orta məktəbdə başa vurmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinin əyani şöbəsini bitirdikdən sonra bir müddət Saatlı və İsmayılli rayonlarında müəllim işləyib, sonra Bakı şəhərinə köçərək tələbə və fəhle yataqxanalarında tərbiyəçi müəllim kimi əmək fəaliyyətini davam etdirib.

Nizami Mirzə ötən əsrin 70-ci illərindən dövri mətbuatda bədii əsərlər, publisistik yazılarla çıxış etmişdir. O, 2003-cü ildə "Azərbaycan müəllimi" qəzetində işə dəvət olunmuş, müxbir, xüsusi müxbir (2007) vəzifələrində çalışmışdır. Nizami müəllimin idarəciliq qabiliyyəti, yaradıcılıq istədədi, səmimiyyəti, əsl ziyalılığı əmək fəaliyyətinin sonrakı pillələrində də böyük əhəmiyyət kəsb etmişdir. Belə ki, o, 2010-cu ildə Təhsil Nazirliyinin "Təhsil" jurnalına baş redaktor müavini təyin olunmuş, 2013-cü ilin yanvarından həmin jurnalda baş redaktor vəzifəsinə irəli çəkilmişdir.


Nizami Mirzə Azərbaycan Yazarı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Eyni zamanda Prezident təqaüdçüsüdür (2019). N.Mirzə geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanan "Mavi gözər", "Ömür yolu", "Ayrılığın üzü dönsün", "Qatıl", "Ömürdən ötən illər" və "Cığırдан zirvəye" kitablalarının müəllifidir. O, həmçinin "İlin ən yaxşı əsəri" və "İlin ən yaxşı kitabı" nominasiyalarının qalibi olmuşdur. Yazıçı yaradıcılıq ugurlarına görə "Qızıl qələm", "Araz", "Məmməd Araz" və "Azərbaycan bayrağı" Ali Ədəbi Media mükafatları laureatıdır.

Naşir və yazıçı kimi Nizami Mirzənin elmi əsərlərə ciddi yanaşmasını, onun ideya və əhəmiyyətini, pedagoji sahəyə təsirini görməsini və bu səbəbdən də başçılıq etdiyi jurnalda onları təbliğ etməsini dəyərləndirməmək, ən azından insafsızlıq olar. Nizami Mirzə ilk bədii əsəri

olan "O qış axşamı" hekayəsini 1974-cü ildə "Kimyaçı" qəzetində dərc etdirmiş, əsərin ayağı "sayalı" olmuşdur. 1975-ci ildə yazdıği "Səninləyəm hər an" mənsur şeiri Nizaminin ədəbi potensialından, gələcəkdə qazanacağı yaradıcı ugurlarından xəbər verirdi. Burda xatırlatmaq yərinə düşər ki, görkəmlı yazıçılarımızdan Əfqan Əsgərov, Əlibala Hacizadə, elecə də müxtəlif elmi-ədəbi nəsillerin nümayəndələri Nizami Mirzə yaradıcılığının müəyyən istiqamətlərini təhlil müstəvisinə getiriblər. Həmin dəyərləndirmələr əslində yazıçının ədəbi mühitdəki yerini göstərməkdən ötrü bir vasitədir. Sözümüzün bu məqamında Nizami Mirzənin yaradıcılığına, əsərlərinin ideya mahiyyətindən və bəhəbi ihsanın cəmiyyətə təsirinə münasibətimizi bildirməyi məqsədə uyğun hesab edirik. Burda böyük inamlı vurğulamaq istərdik ki, yazıçının yumoristik hekayələrində cəmiyyətin müxtəlif nümayəndələrinin həyat tərzi, psixoloji məqamları, xarakterik cizgiləri, qəhrəmanların həyatda tutduqları mövqeləri özünün bədii həlli nişan etmişdir. N.Mirzə hekayə və povestlərində sözə həssaslıqla, xəsisliklə yanaşmışdır. Dahi rus şairi A.S.Puşkin yazdı ki, "dəqiqlik və yiğcamlıq - nəsrin əsl ləyaqəti bunlardır". N.Mirzənin hekayələri də "dəqiqlik və yiğcamlıq"la səciyyələnir.

Əlibala Hacizadə yazdı ki, öz gücünə, istedadına inan, zəhmətinə arxalan və yaz, yarat". Burda yazıçının yaradıcılığından bəhs edərək onu da xüsusi olaraq vurğulamalıq ki, N.Mirzənin nəşr yaradıcılığında "Sarıca" xüsusi yer tutur. Qarabağ faciəsinin əsl mahiyyətini dərk etmək, xəyanətkar ermənilərin insanlığa yaraşmayan hərəkətləri - qəddarlılığı, qanıçən və başkəsənliliyi, azerbaiyancıların torpaq, vətən sevgisi ilə yurd yerlərinə bağlı olması, hətta Sarıca adlı itin sədəqətdən bəhs edən məqamları oxuyanda yazıçının məharətinə heyran qalmamaq mümkün olmur. Müəllifin "Qatıl" hekayəsində tipik Azərbaycan kişilərinə xas olan mərdlik, qeyrət, dözümlülük insanda mübarizlik əzmini coşdurur...

Əsərdən xatırlayıram ki, Sərdar kişi qaçaqçaq düşəndə yeganə qızı Laləzəri qardaşı qədər əziz bildiyi Rüstəm kinişə etibar edir. Sərdar kişi Rüstəmi həyətində soyuq qarşılıyanda oğlu Tapdığın atasına məlumat verməməsini düşündürdü: "Sənin də qızını vurmuşam, Sərdar! Düzü, əvvəl tərəddüd elədim, lakin öz balamdan ayırmadığım, fərq qoymadığım üçün onu da vurdum. ...Qaçaqçaq düşəndə... Birdən kimsə qışqırı, yuxarı baxın, dedi. Yuxarı baxanda, gözlərimə duman çökdü, qəzəbimdən nə edəcəyimi bilmədim. Üç tərəfdən erməni dığaları ilə əhatə olunmuş Laləzərlər Gürbəniz qayanın qırğına doğru can atırdılar. Onlar uçuruma yaxınlaşıb dayandılar. Deyəsən özləri qayadan atırdılar. Axı can şeydi, Sərdar... Tətiyi çəkib əvvəcə Gürbənizi vurdum. Sonra yixılan Gürbənizi qucaqlayan Laləzəri nişan aldım. Gülə açılan kimi hər iki qayadan üzü aşağı, bizə



tərəf yuvarlandılar..."

Belə hadisələr nadir halarda olsa da, həqiqətdir. Bunu məmkünlüyü insan ruhunun qanunlarındandır və bu na görə nadir olduğundan insana qəribə görünə bilər, amma qeyri-təbii sayıla bilmez. Bizcə, orta əmək məsələlərində Dağlıq Qarabağ mühəribəsində bəhs edən, düşmənə güclü nifrət hissi oyadan əsərlərdə nümunələri seçib tədris programına daxil etsək, o hekayələrdən biri də Nizami Mirzənin "Qatıl" hekayəsi olardı. Bu işi görmək isə təbii ki, dərslikləri tərtib edən metodistlərin vətəndaşlıq qayesi, mənəvi borcudur. Nizaminin "Açılan gözər", "Yanıq Kərəmi", "Yaşıl pöhrə", "Müasir ola bilmirəm, ay dədə" və başqa hekayələri də oxucunu düşünməyə vadar edir.

Onu da xatırladaq ki, 2006-ci ildə "Araz" nəşriyyatı tərəfindən dərc edilmiş "Sarıca" povesti nəşriyyatın mənşiflər heyətinin qərarı ilə "İlin ən yaxşı əsəri", "Qatıl" kitabı isə "İlin ən yaxşı kitabı" adına layiq görülmüş, müəllife "Məmməd Araz" Ali Ədəbi Media mükafatı təqdim edilmişdir.

Bəzən ictimai-siyasi məsələlərə cavab axtaranda labirintə düşdüyü görüb çıxış yolu tapa bilməyəndə N.Mirzənin "Yaşıl pöhrə", "Qönçə qızılı", "Yanıq Kərəmi" hekayələrinin; gənclik eşqi ilə sevərək alış-bayanın cütlüyü bəxtəvər gələcəyinə tuşlanmış tükürpədici məmənilərdən, var-dövlət hərisliyində yeganə qızı Gülgəzi bədbəxt edən Zərəfşan arvadın qəddarlığından, qan töküb evləri viran qoyan ollu-alovlu mühəribələrin bəşərin əşrəfi olan insanları necə şikət və bədbəxt etməsinin acı nəticələrindən, Hətəm kisinin əzablı, keşməkeşli ölüm yolundan, onun heç vaxt üzünü görmədiyi doğma ciyərparası Tatyana ilə təsədűfən qovuşmasından xəbərdar olmaq, nigaranlıqlı keçirmək istəyirsinzsə, o zaman oxuculara yazıçının "Mavi gözər" povestini oxumağı məsləhət görərdik.

Yazıçının hekayələrindəyi yığcamlıqla və dəqiqliyə gəlinçə, deməliyik ki, bu, ilk növbədə nasırın dilinin axıcı, səlis olduğunu dəlalet edir. N.Mirzənin əsərlərinin, o cümlədən hekayələrinin dili canlıdır, bədiidir, emosionaldır, sadədir. Sözümüzün yekununda Nizami Mirzə bu gün də gənclik ehtirası ilə yaxıbzadədir, milli ədəbi xəzənəmizi zənginləşdirir. Ona cansaklılığı, uzun ömr və yəni yaradıcılıq ugurları dileyirik.

**Baba BABAYEV,**  
AMEA Nizami Gəncəvi adına  
Ədəbiyyat İnstitutunun  
baş elmi işçisi,  
filologiya elmləri doktoru.